



**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı

BAKI – 2024

Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi kollegiyasının
2024-cü il 24 aprel tarixli 4/2
nömrəli qərarı ilə təsdiq edilmişdir

Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı

Azərbaycan Respublikasının İqtisadiyyat, Elm və Təhsil, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə

razılaşdırılmışdır

Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə

Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənilib hazırlanmışdır.

GİRİŞ

“Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2002-ci il 29 may tarixli qərarı ilə təsdiq edilmiş “Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı”nın yenilənmiş redaksiyası hesab edilir.

“Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı” Avropa İttifaqının “Classification of types of construction (CC)” əsasında həmin təsnifatın 4 rəqəmli koduna yerli xüsusiyyətlər nəzərə alınmaqla 5-ci rəqəmin artırılması yolu ilə genişləndirilmiş, müvafiq izahlar əlavə edilmişdir.

“Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı” tikinti fəaliyyəti ilə bağlı statistik məlumatlar, tikinti statistikasına dair hesabatları, bina və mənzil siyahıyaalmaları, tikinti işləri üzrə qiymət statistikasına və milli hesablar kimi bir çox fərqli məqsədlər üçün nəzərdə tutulmuşdur.

Təsnifatın quruluşu üç sütundan ibarətdir:

I sütun ----- kod hissəsi

II sütun ----- ad hissəsi

III sütun ----- qeydlər

Təsnifat iki mühüm bölməyə ayrılır:

- Binalar
- Digər inşaat işləri

Birinci bölmədə binalar iki qrupa bölünür: yaşayış binaları (11) və qeyri - yaşayış binaları (12). “Digər inşaat işləri” adlı ikinci bölmə dörd qrupa ayrılır. Bunlara nəqliyyat infrastrukturunu (21), boru kəmərləri, rabitə və elektrik xətləri (22), sənaye üçün kompleks tikililər (23), digər qruplarda təsnifləndirilməyən inşaat işləri (24) qrupları daxildir. Hər bir qrup ayrı-ayrılıqda kiçik qruplar əsasında formalaşan yarım qruplardan ibarətdir. Kiçik qruplar isə öz növbəsində ibtidai qruplara bölünür.

Hər bir tikinti növü aşağıda verilmiş struktura uyğun olaraq beş rəqəmli kod işarəsi ilə müəyyənləşdirilmişdir:

X X X X X

İlk dörd rəqəm Avrostat tərəfindən hazırlanmış “Classification of types of construction (CC)” kodları ilə eynilik təşkil edir. Sonuncu rəqəm isə milli xüsusiyyətləri əks etdirən tikinti növlərinin kodunu müəyyənləşdirir.

ƏSAS ANLAYIŞLAR

Bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir;

Yaşayış evi – otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev;

Mənzil – bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi;

Otaq – yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi;

Qurğu – müəyyən funksional təyinatla malik olan və bina sayılmayan sair tikinti obyektini (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);

İnfrastruktur – yol-nəqliyyat, sosial, mədəni və məişət xidməti, mühəndis-kommunikasiya təminatı obyektləri kompleksi;

Avtomobil yolu – dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir;

Respublika əhəmiyyətli avtomobil yolları – ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olan və siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil yolları;

Yerli əhəmiyyətli avtomobil yolları – ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olan və siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil yolları;

Şəhər avtomobil yolları - ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilindəki küçə və prospektləri əhatə edir;

Sahə avtomobil yolları – təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində və ya istifadəsində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yollarıdır;

Avtomobil yollarının tikintisi – texniki iqtisadi əsaslandırma və normativ texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşasıdır;

Yol qurğuları – yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlardır.

Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı

| Kod | Ad | Qeyd |
|-----------|--|--|
| 1 | Binalar | |
| 11 | Yaşayış binaları | |
| 111 | Bir mənzilli binalar | |
| 1110 | Bir mənzilli binalar | - Fərdi yaşayış evləri, məsələn, villalar, kiçik yaylaq evləri (kiçik kənd evləri), meşə evləri, fermer evləri, şəhərkənarı evlər, bağ evləri və s.; - Hər bir yaşayış yerinin öz damı və birbaşa yer səthindən ayrıca girişi və ümumi divarı olan evlər. |
| 11100 | Bir mənzilli binalar | |
| 112 | İki və daha çox mənzilli binalar | |
| 1121 | İki mənzilli binalar | - İki yaşayış yeri olan iki mənzildən ibarət yaşayış binaları. |
| 11210 | İki mənzilli binalar | |
| 1122 | Üç və daha çox mənzilli binalar | - Üç və daha çox mənzilli digər yaşayış binaları. |
| 11220 | Üç və daha çox mənzilli binalar | |
| 113 | Xüsusi əhali qrupu üçün nəzərdə tutulmuş yaşayış yerləri | |
| 1130 | Xüsusi əhali qrupu üçün nəzərdə tutulmuş yaşayış yerləri | - Yaşlılar, tələbələr, uşaqlar və digər sosial qruplar üçün yataqxanalar və xidməti yaşayış yerləri, məsələn, qocalar evi, işçi yataqxanaları, uşaq evləri, kimsəsizlər üçün yataqxanalar, evsizlər üçün sığınacaqlar və s. |
| 11301 | Xidməti yaşayış yerləri | |
| 11302 | Digər xüsusi sosial qruplar üçün yaşayış yerləri | |
| 12 | Qeyri - yaşayış binaları | |
| 121 | Mehmanxana və oxşar binalar | |
| 1211 | Mehmanxana binaları | - Restoranlı və ya restoransız motellər, mehmanxanalar, pansionatlar, kotteclər və oxşar qonaq evləri; - Restoran və barlar. |
| 12111 | Mehmanxanalar və oxşar qısamüddətli yaşayış yerləri | |
| 12112 | Restoranlar, barlar | |
| 1212 | Digər qısamüddətli yaşayış üçün binalar | - Yataqxanalar, dağ sığınacaqları, uşaq və ya ailə düşərgələri, istirahət evləri və digər qruplara daxil edilməyən qısamüddətli yaşayış yerləri. |
| 12121 | Yataqxanalar | |
| 12122 | Düşərgələr | |
| 12123 | İstirahət evləri | |
| 122 | İnzibati binalar | |

| Kod | Ad | Qeyd |
|------------|--|---|
| 1220 | İnzibati binalar | - Kargüzarlıq və inzibati işlər üçün istifadə edilən binalar (banklar, poçt şöbələri, bələdiyyə binaları, dövlət idarələri və s.); - Konfrans və konqres mərkəzləri, məhkəmələr, parlament binaları. |
| 12201 | Dövlət idarəetmə orqanlarının binaları | |
| 12202 | Banklar, poçt şöbələri, sığorta şirkətləri | |
| 12203 | Konfrans və konqres mərkəzləri | |
| 12204 | Digər inzibati binalar | |
| 123 | Topdan və pərakəndə ticarət üçün binalar | |
| 1230 | Topdan və pərakəndə ticarət üçün binalar | - Ticarət mərkəzləri, mollar, univermaqlar, fərdi mağazalar və butiklər, yarmarkalar, auksionlar və sərgilər üçün istifadə olunan zallar, qapalı bazarlar, yanacaqdoldurma məntəqələri və s. |
| 12301 | Topdan satış obyektləri | |
| 12302 | Pərakəndə satış obyektləri | |
| 12303 | Sərgi salonları | |
| 12304 | Yanacaqdoldurma məntəqələri | |
| 12305 | Elektrik enerjisi doldurma məntəqələri | |
| 12306 | Digər topdan və pərakəndə ticarət üçün binalar | |
| 124 | Nəqliyyat və kommunikasiya binaları | |
| 1241 | Rabitə binaları, stansiyalar, terminallar və əlaqəli binalar | - Mülki və hərbi hava limanlarının, dəmiryol stansiyalarının, avtovağzalların, liman terminallarının, kanat xətlərinin stansiyalarının bina və qurğuları; - Radio və televiziya yayımı binaları, telefon stansiyası binaları, telekommunikasiya mərkəzləri və s; - Təyyarə anqarları, dəmiryol məntəqələri və mühərrik və vaqon depoları; - Telefon köşkləri; - Mayak binaları; - Hava hərəkətinə nəzarət binaları (qüllələr). |
| 12410 | Rabitə binaları, stansiyalar, terminallar və əlaqəli binalar | |
| 1242 | Qaraj binaları | - Qarajlar (yerüstü və ya yeraltı) və üstü örtülü avtomobil dayanacaqları; - Velosiped depoları. |
| 12420 | Qaraj binaları | |
| 125 | Sənaye binaları və anbarlar | |
| 1251 | Sənaye binaları | - Sənaye məhsullarının istehsalı üçün istifadə olunan örtülü tikililər, məsələn, fabriklər, |

| Kod | Ad | Qeyd |
|-------|---|--|
| | | emalatxanalar, sallaqxanalar (mal-heyvan kəsilən yer), zavodlar, sexlər və s. |
| 12510 | Sənaye binaları | |
| 1252 | Su anbarları, çənlər və digər anbarlar | - Su anbarları və çənlər; - Neft və təbii qaz üçün anbarlar; - Taxıl, sement və ya digər quru qarışıqlar üçün silos tipli anbarlar; - Soyuducu anbarlar və ixtisaslaşdırılmış anbarlar; - Saxlama yerləri. |
| 12521 | Su anbarları, çənlər | |
| 12522 | Soyuducu anbarlar | |
| 12523 | Neft və təbii qaz üçün anbarlar | |
| 12524 | Taxıl, sement və ya digər quru qarışıqlar üçün silos tipli anbarlar | |
| 12525 | Saxlama yerləri | |
| 126 | İctimai əyləncə, təhsil, tibbi və sosial xidmət binaları | |
| 1261 | İctimai əyləncə binaları | - Kinoteatrlar, konsert salonları, opera və teatr binaları və s.; - Əsasən ictimai əyləncə üçün istifadə olunan iclas zalları və çoxməqsədli zallar; - Kazinolar, sirklər, musiqi salonları, rəqs zalları, tribunalar və s. |
| 12610 | İctimai əyləncə binaları | |
| 1262 | Muzey və kitabxanalar | - Muzeylər, rəsm qalereyaları və kitabxanalar; - Arxiv binaları. |
| 12620 | Muzey və kitabxanalar | |
| 1263 | Təhsil müəssisələrinin binaları | - Məktəbəqədər, ümumi təhsil müəssisələri (uşaq bağçaları, ibtidai məktəblər, orta məktəblər, gimnaziyalar və s.), yaradıcılıq və inkişaf mərkəzləri, peşə məktəbləri, kolleclər; - Ali təhsil və elmi-tədqiqat üçün istifadə edilən binalar; tədqiqat laboratoriyaları, ali təhsil müəssisələri; - Əlilliyi olan uşaqlar üçün xüsusi məktəblər; - Əlavə təhsil müəssisələri; - Meteoroloji stansiyalar, rəsədxana binaları. |
| 12631 | Məktəbəqədər təhsil müəssisələrinin binaları | |
| 12632 | Ümumi təhsil müəssisələrinin binaları | |
| 12633 | Məktəbdənkənar təhsil müəssisələrinin binaları | |
| 12634 | Peşə təhsili müəssisələrinin binaları | |
| 12635 | Orta ixtisas təhsili müəssisələrinin binaları | |
| 12636 | Ali təhsil müəssisələrinin binaları | |
| 12637 | Əlavə təhsil müəssisələrinin binaları | |

| Kod | Ad | Qeyd |
|------------|--|--|
| 12638 | Meteoroloji stansiyalar, rəsədxana binaları | |
| 12639 | Təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin binaları | |
| 1264 | Tibbi və sosial xidmət müəssisələrinin binaları | <ul style="list-style-type: none"> - Xəstə və ya xəsarət almış şəxslərə tibbi və cərrahi müalicə xidməti göstərən müəssisələr; - Sanatoriyalar, ixtisaslaşdırılmış xəstəxanalar, psixiatriya dispanserləri, doğum evləri, ana və uşaq rifahı mərkəzləri - Universitet xəstəxanaları, cəzaçəkmə müəssisələrinin, həbsxanaların və ya silahlı qüvvələrin xəstəxanaları; - Mineral sularla müalicə, talassoterapiya, funksional rehabilitasiya, qanköçürmə, ana südünün toplanması, baytarlıq müalicəsi və s. üçün istifadə olunan binalar; - Yaşlılar, əlilliyi olan şəxslər və s. üçün yaşayış daxil olmaqla tibbi xidmətlərin bir arada fəaliyyət göstərdiyi qurumların binaları. |
| 12641 | Xəstəxana binaları | |
| 12642 | Ambulatoriya-poliklinika müəssisələrinin binaları | |
| 12643 | Digər xəstəxana və sosial xidmət müəssisələrinin binaları | |
| 1265 | İdman zalları | - Tamaşaçılar (tribunalar, oturmaqçılar və s.) və iştirakçılar üçün (duş və soyunub-geyinmə otaqları və s.) müvafiq şəraitlə təmin edilmiş, qapalı idman növləri üçün istifadə edilən binalar (basketbol və tennis meydançaları, üzgüçülük hovuzları, gimnastika zalları, konkisürmə və ya buz xokkeyi meydançaları və s.). |
| 12650 | İdman zalları | |
| 127 | Digər qeyri - yaşayış binaları | |
| 1271 | Qeyri - yaşayış təsərrüfat binaları | - Kənd təsərrüfatı üçün istifadə olunan təsərrüfat binaları və anbar binaları (inek tövlələri, at tövlələri, donuz fermaları, qoyun tövlələri, toyuq fermaları, it damları, toyuq hinləri, zirzəmilər, şərab zavodları, şərab çənləri, istixanalar və s.). |
| 12711 | Bitkiçilik məhsullarının saxlanması üçün istifadə olunan binalar | |
| 12712 | Heyvanların saxlanması üçün istifadə olunan binalar | |
| 12713 | Digər qeyri - yaşayış təsərrüfat binaları | |
| 1272 | Dini fəaliyyətlər və ibadət etmək üçün istifadə edilən binalar | <ul style="list-style-type: none"> - Məscidlər, kilsələr, sinaqoqlar; - Qəbiristanlıqlar və əlaqəli tikililər, mərasim evləri. |
| 12721 | İbadət etmək üçün istifadə edilən binalar | |
| 12722 | Qəbiristanlıqlar və əlaqəli tikililər | |

| Kod | Ad | Qeyd |
|------------|--|--|
| 12723 | Mərasim evləri | |
| 1273 | Tarixi binalar və ya qorunan abidələr | - Başqa məqsədlər üçün istifadə olunmayan hər hansı növ tarixi və ya qorunan binalar; - Qorunan xarabalıqlar, arxeoloji qazıntılar və qədim tarixi yerlər; - Dekorativ, incəsənət, xatirə tikililəri və heykəllər. |
| 12730 | Tarixi binalar və ya qorunan abidələr | |
| 1274 | Digər qruplarda təsnifləşdirilməyən sair binalar | - Penitensiar müəssisələr, həbsxanalar və istintaq təcridxanaları, silahlı qüvvələr, polis və ya yanğınsöndürmə xidmətləri üçün kazarmalar; - Avtobus dayanacaqları, ictimai tualetlər, camaşırxanalar və s. |
| 12741 | Penitensiar müəssisələr, həbsxanalar və istintaq təcridxanaları | |
| 12742 | Silahlı qüvvələr və polislər üçün kazarmalar | |
| 12743 | Yanğınsöndürmə stansiyaları | |
| 12744 | Avtobus dayanacaqları | |
| 12745 | İctimai tualetlər | |
| 12746 | Digər binalar | |
| 2 | Digər inşaat işləri | |
| 21 | Nəqliyyat infrastrukturu | |
| 211 | Şəhərlərarası (uzaq məsafəli) avtomobil yolları, şəhər avtomobil yolları və digər yollar | |
| 2111 | Respublika əhəmiyyətli avtomobil yolları | - Şəhərlərarası (uzaq məsafəli) avtomobil yolları və nəqliyyat qovşaqları; - İşıqlandırma, siqnalizasiya, təhlükəsizlik və parklanma üçün təsisatlar. |
| 21110 | Respublika əhəmiyyətli avtomobil yolları | |
| 2112 | Şəhər avtomobil yolları və digər yollar | - Şəhər və kəndlərin daxilindəki yollar, küçələr, cığırılar (küçələr, prospektlər, dar keçidlər, zolaqlar, daş və torpaq yollar, köməkçi yollar, giriş yolları, təsərrüfat və ya meşə yolları, piyada yolları) o cümlədən, dayanacaq meydançaları, nəqliyyat qovşaqları, dairəvi yollar; - İşıqlandırma, siqnalizasiya, təhlükəsizlik və parklanma üçün təsisatlar. |
| 21121 | Yerli əhəmiyyətli avtomobil yolları | |
| 21122 | Küçələr, prospektlər | |
| 21123 | Sahə avtomobil yolları | |
| 21124 | Velosiped yolları | |
| 21125 | Piyada yolları | |
| 21126 | Sair yollar | |
| 21127 | Dayanacaq meydançaları | |
| 21128 | İşıqlandırma, siqnalizasiya, | |

| Kod | Ad | Qeyd |
|-------|--|--|
| | təhlükəsizlik və parklanma üçün təsisatlar | |
| 212 | Dəmir yolları | |
| 2121 | Uzaq məsafəli dəmir yolları | - Əsas dəmir yolu xətləri, ehtiyat dəmir yolu xətləri, dəmiryolu məntəqələri, dəmir yolu keçidləri, qəbuletmə və çeşidləmə parkları; - İşıqlandırma, siqnalizasiya, təhlükəsizlik və elektricləşdirmə üçün istifadə olunan təsisatlar. |
| 21210 | Uzaq məsafəli dəmir yolları | |
| 2122 | Şəhər və şəhəratrafi dəmir yolları | - Yeraltı və ya yerüstü metropoliten dəmir yolları; asma dəmir yolları və estakadalar, digər hərəkət yollarından ayrılmış şəhər yol şəbəkələri və s., tramvay yolları; - İşıqlandırma, siqnalizasiya, təhlükəsizlik və elektricləşdirmə üçün istifadə olunan təsisatlar. |
| 21220 | Şəhər və şəhəratrafi dəmir yolları | |
| 213 | Hava limanlarının uçuş-enmə zolaqları | |
| 2130 | Hava limanlarının uçuş-enmə zolaqları | - Uçuş, eniş, eləcə də uçuşdan əvvəl və ya enişdən sonra yerlə hərəkət üçün uçuş-enmə zolaqları; - İşıqlandırma, siqnalizasiya və təhlükəsizlik üçün istifadə olunan təsisatlar. |
| 21301 | Hava limanlarının uçuş-enmə zolaqları və platformaları | |
| 21302 | Radio-navigasiya binaları | |
| 21303 | İşıqlandırma, siqnalizasiya və təhlükəsizlik üçün istifadə olunan təsisatlar | |
| 214 | Körpülər, estakadalar, tunellər və yeraltı keçidlər | |
| 2141 | Körpülər və estakadalar | - Metal, beton və ya digər materiallardan ibarət avtomobil və ya dəmir yolu körpüləri, o cümlədən estakadalar üçün konstruksiyalar; - İşıqlandırma, siqnalizasiya və təhlükəsizlik üçün istifadə olunan təsisatlar; - Səyyar körpülər, viaduklar, təsərrüfat və meşə yolu körpüləri və piyada körpüləri. |
| 21410 | Körpülər və estakadalar | |
| 2142 | Tunellər və yeraltı keçidlər | - Avtomobil və dəmir yolu tunelləri, yeraltı keçidlər; - İşıqlandırma, siqnalizasiya və təhlükəsizlik üçün istifadə olunan təsisatlar. |
| 21421 | Tunellər | |
| 21422 | Yeraltı keçidlər | |
| 21423 | İşıqlandırma, siqnalizasiya və təhlükəsizlik üçün istifadə olunan təsisatlar | |
| 215 | Limanlar, su yolları, bəndlər və digər su təchizatı sistemləri | |

| Kod | Ad | Qeyd |
|------------|---|---|
| 2151 | Limanlar və su kanalları | - Dəniz və ya çay limanları (körpülər, doklar, iskələlər və s.); - Su kanalları; - Çay təsisatları və kanal konstruksiyaları (şlüzlər, kanal körpüləri və tunellər); - Hərbi limanlar; - Gəmiqayırma zavodları. |
| 21510 | Limanlar və su kanalları | |
| 2152 | Bəndlər (sədlər) | - Hər növ istifadə üçün bəndlər və oxşar su saxlayan tikililər: hidroelektrik, suvarma, axının tənzimlənməsi, daşqınların qarşısının alınması; - Sahil mühafizə qurğuları. |
| 21520 | Bəndlər (sədlər) | |
| 2153 | Akveduklar, torpaqların kultivasiyası üçün hidrotexniki qurğular | -Torpaqların kultivasiyası üçün suvarma kanalları və digər hidrotexniki qurğular; - Akveduklar (çay, dərə və s. üzərində körpü şəklində çəkilən su kəməri); - Drenaj işləri və açıq drenaj arxları. |
| 21530 | Akveduklar, torpaqların kultivasiyası üçün hidrotexniki qurğular | |
| 22 | Boru kəmərləri, rabitə və elektrik xətləri | |
| 221 | Magistral (uzaq məsafəli) boru kəmərləri, rabitə və elektrik xətləri | |
| 2211 | Magistral (uzaq məsafəli) neft və qaz boru kəmərləri | - Neftin, neft məhsullarının və qazın nəqli üçün magistral (uzaq məsafəli) quru, yeraltı və sualtı boru kəmərləri; - Kimyəvi maddələr və digər məhsullar üçün magistral (uzaq məsafəli) quru, yeraltı və sualtı boru kəmərləri; - Nasos stansiyaları. |
| 22110 | Magistral (uzaq məsafəli) boru kəmərləri, rabitə və elektrik xətləri | |
| 2212 | Magistral (uzaq məsafəli) su boru kəmərləri | - Suyun nəqli üçün magistral (uzaq məsafəli) quru, yeraltı və sualtı boru kəmərləri; - Nasos, süzgeç və su toplama stansiyaları. |
| 22121 | Magistral (uzaq məsafəli) quru, yeraltı və sualtı boru kəmərləri | |
| 22122 | Nasos, süzgeç və su toplama stansiyaları | |
| 2213 | Magistral (uzaq məsafəli) telekommunikasiya xətləri | - Magistral (uzaq məsafəli) yerüstü, yeraltı və sualtı telekommunikasiya xətləri, transmissiya sistemləri, radio və televiziya və ya kabel şəbəkələri, transmissiya qüllələri, telekommunikasiya dirəkləri və radorabitə infrastrukturu. |
| 22130 | Magistral (uzaq məsafəli) telekommunikasiya xətləri | |
| 2214 | Yüksək və ya orta gərginlikli magistral (uzaq məsafəli) elektrik ötürmə xətləri | - Magistral (uzaq məsafəli) yerüstü, eləcə də yeraltı yüksək və ya orta gərginlikli elektrik ötürmə xətləri; - Transformator stansiyaları və yarımstansiyaları, elektrik dirəkləri. |

| Kod | Ad | Qeyd |
|------------|---|--|
| 22141 | Uzaq məsafəli yerüstü, eləcə də yeraltı yüksək və ya orta gərginlikli elektrik ötürmə xətləri | |
| 22142 | Transformator stansiyaları və yarımstansiyalar | |
| 22143 | Elektrik dirəkləri | |
| 222 | Yaxın məsafəli boru kəmərləri və kabelləri | |
| 2221 | Qazpaylayıcı şəbəkədən qazın nəqli | - Qazpaylayıcı şəbəkədən qazın nəqli üçün yerüstü və ya yeraltı boru kəmərləri. |
| 22210 | Qazpaylayıcı şəbəkədən qazın nəqli üçün boru kəmərləri | |
| 2222 | Paylayıcı (daxili) su kəmərləri | - Su, isti su, buxar və ya sıxılmış havanın nəqli üçün paylayıcı (daxili) boru kəmərləri; - Su qüllələri, quyular, fəvvarələr və hidrantlar (su kəməri kranı). |
| 22221 | Su, isti su, buxar və ya sıxılmış havanın nəqli üçün paylayıcı (daxili) boru kəmərləri | |
| 22222 | Su qüllələri, quyular, fəvvarələr və hidrantlar | |
| 2223 | Tullantı suların kəmərləri | - Kanalizasiya şəbəkələri və tullantı suyu kollektorları; - Tullantı sularının təmizləyici qurğuları. |
| 22231 | Kanalizasiya şəbəkələri və tullantı suyu kollektorları | |
| 22232 | Tullantı sularının təmizləyici qurğuları | |
| 2224 | Aşağı gərginlikli elektrik ötürmə xətləri və telekommunikasiya kabelləri | - Aşağı gərginlikli elektrik ötürmə xətləri və telekommunikasiya kabelləri (yerüstü və ya yeraltı) və köməkçi qurğular (transformator stansiyaları və yarımstansiyalar, rabitə dirəkləri və s.); - Televiziya kabelləri və əlaqəli oxşar antenalar. |
| 22241 | Aşağı gərginlikli elektrik ötürmə xətləri | |
| 22242 | Telekommunikasiya kabelləri | |
| 22243 | Transformator stansiyaları və yarımstansiyalar, rabitə dirəkləri | |
| 22244 | Televiziya kabelləri və əlaqəli oxşar antenalar | |
| 23 | Sənaye üçün kompleks tikililər | |
| 230 | Sənaye üçün kompleks tikililər | |

| Kod | Ad | Qeyd |
|------------|--|--|
| 2301 | Mədəncixarma sənayesi üçün tikililər | - Mədəncixarma, karbohidrogen yataqları, karxanalar, çınqıl süxurlarının istismarı və s. (məsələn, yükləmə-boşaltma məntəqələri, qüllələr və s.) üçün qurğular və konstruksiyalar (məsələn, yükləmə-boşaltma stansiyaları və s.); - Suvaq, sement işləri, kərpic işləri, kafel işləri və s. |
| 23010 | Mədəncixarma sənayesi üçün tikililər | |
| 2302 | Elektrik stansiyaları | - Hidravlik və ya istilik elektrik stansiyaları və elektrik enerjisi istehsalı üçün avadanlıqlar, məs. kömürlə işləyən elektrik stansiyaları, atom elektrik stansiyaları, küləklə işləyən elektrik stansiyaları; - Nüvə materialının işlənməsi və emalı zavodları; - Tullantıların yandırılması üçün qurğular. |
| 23020 | Elektrik stansiyaları | |
| 2303 | Kimya sənayesi müəssisələrinin binaları | - Kimya, neft-kimya zavodunu və ya neft emalı zavodunu təşkil edən qurğular; - Karbohidrogenlər üçün terminallar; - Koks qurğuları, qaz qurğuları. |
| 23030 | Kimya sənayesi müəssisələrinin binaları | |
| 2304 | Digər qruplarda təsnifləşdirilməyən sənaye qurğuları | - Domna sobaları, yayma dəzgahları, tökmə avadanlıqları və s. |
| 23040 | Digər qruplarda təsnifləşdirilməyən sənaye qurğuları | |
| 24 | Digər qruplarda təsnifləşdirilməyən inşaat işləri | |
| 241 | İdman və istirahət obyektləri | |
| 2411 | İdman meydançaları | - Futbol, beysbol, reqbi, su idmanı, yüngül atletika, avtomobil, velosiped və ya at yarışları kimi açıq havada oynanılan idman yarışları üçün meydançalar. |
| 24110 | İdman meydançaları | |
| 2412 | Digər idman və istirahət obyektləri | - İstirahət parkları və digər açıq hava təsisatları, o cümlədən dağ təsisatları (xizək yolları, kanatlar və s.), qolf meydançaları, atçılıq mərkəzləri, su idmanı növləri üçün istifadə olunan qurğular, çimərliklər üçün avadanlıqlar; - İctimai bağlar və parklar, zooparklar və botanika bağları. |
| 24120 | Digər idman və istirahət obyektləri | |
| 242 | Digər qruplarda təsnifləşdirilməyən sair inşaat işləri | |
| 2420 | Digər qruplarda təsnifləşdirilməyən sair inşaat işləri | - Hərbi tikililər (istehkamlar, hərbi obyektlər, bunkerlər, atəş poliqonları, hərbi sınaq mərkəzləri və s.); - Digər qruplarda təsnifləşdirilməyən sair inşaat obyektləri, o cümlədən peykburaxma yerləri; - Tərk edilmiş sənaye və ya şəhər tikililəri; - Tullantı sahələri. |

| Kod | Ad | Qeyd |
|------------|--|-------------|
| 24201 | Hərbi tikililər | |
| 24202 | Tərk edilmiş sənaye və ya şəhər tikililəri | |
| 24203 | Tullantı sahələri | |
| 24204 | Sair inşaat işləri | |